



Elşən Mirişli

Gəncə şəhəri,
tarixçi

I Yazı

Əhməd bəy Ağaoğlu

Azərbaycan və Türkiyə dövlət xadimi, publisist, pedaqoq, yazıçı, türkoloq və liberal kamalizmin banisidir.

Əhməd bəy Həsən bəy oğlu Ağaoğlu 1869-cu ilin dekabrında Şuşa şəhərində doğulmuşdu. Atası Mirzə Həsən bəy Qurdular elindən idi. Qurdular eli XVIII əsrə bütünlikdə Ərzurumdan köç edib Gəncəyə gəlmiş, daha sonra isə Qarabağda yerləşmişlər. Atası Mirzə Həsən bəy varlı pambıqcı fermer idi. Ata tarəfinə Mirza titulunun verilməsi ailənin ziyanlı təbaqəsindən olduğunu göstərir. Babası Mirzə İbrahim Şuşanın an maşhur alimlərindən olub. O, xəttat ididi və türk dilində şeirlər yazır. Eyni zamanda əmları da türk dilindən başqa fars, ərəb və rus dillərini biliirdilər. Anası Tazə xanım Şuşanın Sancaalı elindən Rəfi bəyin qızı, Zeynalabdin bəy Rəfibəyovun bacısı idi.

Orta təhsili

Əhməd bəy Ağaoğlu xatirələrində göstərir ki, təhsilində anasının ve əmisinin böyük rolu olub. Əmisi Mirzə Məmməd Əhməd bəyin müctəhid (molla) olmasına istəyərək ona 6 yaşından fars və ərəb dilləri üzrə müəllimlər tutur. Ağaoğlu anasının təşəbbüsü ilə gizlince rusca dərslər de alır. Anasının dindar olmasına baxmayaraq axundlardan, mollarlardan xoş gelmediyin yazan Əhməd bəy Ağaoğlu anasının bu görüşlərinin onun təhsilinin istiqamətini Nəcəfdən, Kərbələdən Peterburqa, Parisə, doğru dəyişdiyini yazar.

1881-ci ildə Şuşada altı sınıflik real məktəbi açıldıqdan sonra Qarabağ canışını müsəlman əhalini Xurşidbanu Nətəvanın evine toplayaq uşaqlarını bu məktəbə qoymalarını istəyir. Atası da canışına söz verərək onu Şuşa real məktəbinə göndərir. Bu məktəbdəki müəllimlərdən ikisinin, tarix müəllimi olan Şinayevski və riyaziyyat müəllimi olan Palekarpin ona böyük tesiri olmuşdur. Hər iki müəllim çar rejimine qarşı iddi və işlədikləri məktəbdə de inqilabi təhlükət aparırlar. Ağaoğlu da həyatında ilk dəfə qərəb ideologiyası ilə bu məktəbdə tanış olur.

Peterburq dövrü

1887-ci ilin avqustunda ali təhsil almaq üçün Peterburqa gedir. Peterburqda tanış olduğu qafqazlı gənclər Ağaoğlunu Qafqazlı Tələbələr Birliyinin yataqxanasına aparırlar. O, burada dörd nəfərinin türk olduğunu öyrənir. Bu türklerden biri sonralar Paris təmsilçisi olacaq Əlimərdən Topçubaşov, digəri isə keçmiş Qafqaz Şeyülislamının nəvəsi Əli bəy Hüseynzadə idi. Digər iki türk tələbə isə yol mühəndisiyi üzrə təhsil alırdılar. Ağaoğlu Texnoloji İnstitutun bütün imtahanlarını uğurla verir. Yalnız sonuncu-cəbr imtahanında məsələni programdan kənar həll etməsi və professorun Ağaoğlunu yəhudi sənaraq cavab düzgün olduğu halda qəbul etməməsi onu məyus etmişdi. Professorun bu davranışını gənc Ağaoğlu ruslara qarşı böyük nifret hissi yaratmışdır. Daha sonra yazdığı xatirələrdə həmin günləri belə təsvir etmişdir: Mənə qarşı edilen haqsızlıq məni yandırıb yaxırıdı. Xəyal qırıqlığına bir də izzəti-nəfs qırıqlığı qarışır məni yandırırdı. Hiddətim o dərəcədə idi ki, bü-

tün Rusiyani bir qaşiq su-da boğmağa hazır idim. Çardan tutmuş nihilist, universitetindən professoruna, mətbuatından ədəbiyyatına, dilindən el-mənə qədər rus adı, rus qoxusu daşıyan hər kəsə, hər səyə qarşı dərin bir nifret, bir qeyz, ədavət bəsləyirdim.

Xeyir, xeyir mən burada qala bilmerəm. Mən Peterburqda yaşıya bimərəm. Mütləq getmeliyəm. Faqt hara, nece?

19 yaşım ancaq olardı. Ah, o yaşın verdiyi yüksək cəsər, hərəkət, laqeydlik və təşəbbüskarlıq! Bir səs içimden "Paris, Paris" deyə hayqırırdı. Bəli, Parisə gedəcəyem. Orada oxuyacağam, oranın universitetini bitirəcəyem və bu surətlə həm ruslardan yandırıcı bir

nak pariyasının terrorizminə və Rusiya imperiyasına qarşı mübarizə aparmaq üçün yaradılan gizli siyasi təşkilat ididi.

1905-ci ildə baş verən Birinci Rus İngiləbi nəticəsində, Rusiya-nın İmpariyasının ərazisində milliyətçi hərəkatlar əsasən Azərbaycan türklərinin siyasi xadimləri təmsil edir, Rusiya müsəlmanlarının problemlərini gündəmə qaldırır. Əlimərdən Topçubaşov İttifaqı-Müslimlərin partiyasını təsis etmişdir. Rusiya İmpariyasında fəaliyyət göstərən sosialist siyasi partiya idi. Volqa bölgəsi, Krim, Ural, Sibir, Türküstən və bütün Qafqazda filialları mövcud idi. Əlimərdən Topçubaşov Rusiya Dumasında Müsəlman fraksiyasının rəhbəri idi. Dumanın

gah Daşnak partiyası namus və səmimiyyətlə öz hərəkət və fəaliyyətlərinin həqiqi programını aşkar söylərə, əger bu program Qafqazda yaşayan bütün milletlərin azadlıq və müstəqilliyyinə xələl getirmirse, o zaman biz öz birlik əlimizi həmişə ona uzatmağa hazırlıq. Əksinə, evvələr olduğu kimi, müsəlmanların üzərinə xain və qəddar casına hücum edərə, bizdən la-yiqli cavab alar və Qafqaz başdan-başa bitmez-tükənmez bir qanlı sehne haline düşər. Daşnak partiyası əmin olsun ki, heç bir vaxt biz öz milletimizin bədəbəxtliyi üzərində erməni milletinin seadət və xoşbəxtlik qurmasına yol vermərik".

Beləliklə, Difai Partiyası Bə-yannamesi ilə, Hüseyin Baykaranın (Qara Hüseynbəyli) qeyd etdiyi kimi, Azərbaycan türkərinin, eləcə də, Qafqaz müsəlmanlarının "ölüm-

lər. Ermenilər törendikləri vəhşiliklərin əvəzini gördülər ..."

Nağı bəy Şeyxzamanlı xatirələrində yazır: "Bu hadisədən sonra rus idarəcili qorxu içinde hər hərəkatları ölçüb-biçərək addım atırlar, Difai Fırqəsinin kimlər tərəfindən idarə olunduğunu bilmək istayırdılar. Amma əziyyətləri boşça çıxırı, xalqımızdan bir şey öyrənə bilməzdilər, çünki xalq bir şey bilmirdi, bilsə də söyləməzdilər. Hökmətərə-sira axtarışlar aparındı. Lakin nəticə alınmadı. Difai Fırqəsinin heç bir yerde qeyd yox idi, ancaq bir möhürü var idi. Bu möhürün kimdə olduğunu, fırqəni idarə edənləri bilmirdilər. Rus idarəsi Difai Fırqəsinin bir üzvünü tapıb verənə və yaxud möhürü əldə edənə 50 min rubl vət etmişdi. Buna baxmayaraq, heç bir dəyişiklik olmadı, lakin rusların etdikləri zülm-

Tariximizdə qurdun gizli ordusu - Difai



qisas alacağam, həm də izzət-nefəsimi yüksək dərəcədə temin etmiş olacağam.

1888-ci ildə Əhməd Ağaoğlu təhsil almaq üçün Parisə gedir. Gənc Ağaoğlunun Rusiya İmpariyasına məxsus pasportu olsa da, özünü Qacar Dövləti (1785-1925) türkү hesab edirdi. 1894-cü ildə Əhməd Ağaoğlu gənc Qərb təhsilli publisist kimi Qafqaza qayıdır. Tiflisdə iki il müddətində burada yerli gimnazialardan birində fransız dilində dərs deyir. 1896-ci ildə Şuşaya geri dönür. O, gənc olmasına baxmayaraq, dünya miqyasında mədəniyyət mərkəzi olan Parisdə əsərlərinə çap etdirməyi bacarmışdır. Paris Sarbonna Universitetinin hüquq fakültəsini bitirmiş və bir neçə dil bilirdi. Təccübüldür ki, o vaxtlar Ağaoğlu Şuşada "firəng Əhməd" ləqəbiyle tanınırırdı.

Franşsada təhsil alıqdan sonra geri qayıdır 1896-ci ildə Şuşada ilk kitabxana, qiraətxana açılır. 1897-ci ildə Hacı Zeynalabdin Tağıyevin dəvəti ilə Bakıya gəlib, "Kaspı" qəzetində məqalələr yazır. O, həmçinin Əli bəy Hüseynzadə ilə birləşdə "Hayat" qəzeti ndə redaktorluq edir. 1905-ci ildə Əhməd bəy Ağaoğlu Bakı şəhər dumasının üzvü seçilir. 1909-cu ilə qədər burada fəaliyyət göstərir. Eyni zamanda gizli bir şəkildə Difai Fırqəsinə idarə edir. Tariximizdə ilk gizli ordusunu - Difai'nı qurur.

1905-ci ildə Rusiya İmpariyasına və daşnak ermənilərə qarşı böyük nifret hissi yaratmışdır. Daha sonra yazdığı xatirələrdə həmin günləri bele təsvir etmişdir: Mənə qarşı edilen haqsızlıq məni yandırıb yaxırıdı. Xəyal qırıqlığına bir də izzəti-nəfs qırıqlığı qarışır məni yandırırdı. Hiddətim o dərəcədə idi ki, bü-

yalım" mübarizəsini açıqca ortaya qoyaraq öz siyasi platformasını elan etmiş oldu.

1905-ci ildə Rusiya, erməni daşnaklarını slahlandırır və onları Azərbaycan türkərinə qarşı yönəldirdi. Daşnaklar İravan, Naxçıvan, Ordubad, Gəncə, Bakı və Şirvanda yaşayan silahsız dinc Azərbaycan türkərinə hücum edir, soyqırımlar törədir və onların mal-mülküni qarət edirdilər.

Azərbaycan ziyalıları daşnaklarla mübarizə aparmaq üçün cəmiyyətlər qururdular. Bele cəmiyyətlərindən birinci 1905-ci ildə Bakı şəhərində Əhməd bəy Ağaoğlu yaratmışdır. "Fedai" adlanan bu təşkilat gizli fəaliyyət göstərirdi.

Hüseyin Baykara "Fedai" cəmiyyətinin fəaliyyəti nəticəsində ermənilərin türkələrə qarşı törətdikləri qırğını qarşısında müəyyən dərəcə və müxtəlif vasitələrlə alındığını yazırırdı.

1912-ci il 16 mart tarixində Qafqaz canışının arxivindən tapılmış və hal-hazırda Bakıda yerləşen arxivdə mühafizə edilməkdə olan Difai Partiyasına məxsus Bə-yannamədə deyilir: "Mütəşəkkil hərbi qüvvəye malik, eyni zamanda, yeni silahlarla, hətta toplarla təhciz edilmiş Daşnak sütun Partiyası, bir tərəfdən silah gücünə bütün erməniləri, digər tərəfdən de Qafqaz hökumətini özünə tabe edib, ən ümde məqsədlərinə nail olmağa çalışır. Onların əsas məqsədləri Qafqazda yaşayan bütün müsəlmanları qırğından sonra onların torpaqlarını işğal etməkdir. Ermənilər məqsədlərinə nail olundan sonra fikirləri Qafqazda erməni xalqı üçün milli, müstəqil dövlət yaratmaqdır. Bizim Partiyamızın əsas məqsədi Qafqazda yaşayan bütün xalqlar arasında səmimi qardaşlıq və birlik yaratmaqdır. Hər-

yalım" mübarizəsini açıqca ortaya qoyaraq öz siyasi platformasını elan etmiş oldu.

Əhməd bəy Ağaoğlu Azərbaycan vilayətlərini dolaşmağa başladı. İlk olaraq o Azərbaycanın ikinci paytaxtı sayılan Gəncəyə yola düşdü. Gəncədə tanılmış millətçilərlə görüşərək orada Difai təşkilatını yaratdı.

Belece rus idarəsi ilə "Difai" mücadiləsi 1905-ci ildən 1909-cu ilin ortalarına qədər davam etdi.

Difai Partiyası (Difai Fırqəsi)

Azərbaycanın vilayətlərində silahlı ermənilər soyqırımla törədəndə vilayətlərdə de yaradılan Difai təşkilatının yerli şöbələri erməni millətçilərinə qarşı mübarizəyə başladı. Partiyanın fəaliyyəti və rəhbərliyi barəsində Tiflis quberniya jandarm idarəsinə rus və erməni tərəfindən yazılmış donoslar gedirdi.

1905-1906-ci illərdə Gəncədə baş vermiş erməni-türk savaşı zamanı "Difai" sözünün əsl mənasında "Qafqazı qanlı sehne halına salmaq" barəde verdiyi vədə emel etdi. Gəncədə yerləşən "Cəmiyyət-Xeyriyyə" və "Nəşri-Maarrif" cəmiyyətlərinin binası qərargahə çevrilmiş və hərəkata rəhbər seçilmişdi. Difai Partiyasının Gəncə təşkilatının sədri Axund Mehəmməd Əli oğlu Pişnamazzadə, müavini isə Əlekber bəy Rəfibəyli idi. Hüseyin Baykara yazır: "Əks həcum gecə, qarantlı düşəndən sonra başlayacaqdır, erməni kəndləri və məhəllələri dağlıq tərəfdən əhatəyə alınlaraq hücum keçiləcəkdi. Bu hərəkatda eli silah tuta bilən bütün şəhər camaatı və dağlıqlardan enərek köməyə gələn Deli Alının silahlı dəstəsi Əlekber bəy Rəfibəylinin rəhbərliyi altında hücum keçdi-

lar artı və bu sababdan firqa fəaliyyətini müəyyən bir vaxt üçün dayandırmaq məcburiyyətində qaldı".

Rus idarəsi Difai Fırqəsinin bir üzvünü tapıb xəbər verənə, yaxud möhürü əldə edənə 50000 qızıl rubl vət etdiyi, lakin vəziyyətdə heç bir dəyişiklik olmadığını bildirmişdi.

Difai'nın rəhbərliyi altında aparan əməliyyətlər nəticəsində Qarabağ, Bakı və Şamaxı vilayətlərində de döyüş təşəbbüsü Azərbaycan türkərinin elinə keçdi. Rus İmpariyasının işgal məmurları və əsgərləri artıq silahın ucunun onlara tərəfə çevrilədiyinə fərqi vararaq gürçü əsildələrinin eli ilə müveqqəti də olsa barışq yarada bildilər. Hər iki tərəfdə nisbi sakitlik yarandı. Lakin 1905-ci il inqilabının getirdiyi heyacanlar davam edirdi. Artıq ermənilər türkələr arasında barışq əmələ gəlmışdı, ancaq erməniləri türkələr eleyhinə təhrif edən çar idarəsinin fitne-ləri davam etməkdə idi. Difai bunun da eləcini tapıb: "Difai Partiyası rəhbərləri bu məsələni müzakirə etdilər - erməniləri türkələrə qarşı təhrik edən rus idarəsinin yüksək vəzifəli məmurları aradan götürülecekti. Bu, Difai Partiyasının qərarı idi..."

Difai Fırqəsinin ilk "neheng" qurbanı Gəncə gubernatorunun müşaviri Kreşçinski olur. Gəncə gubernatorunun müşaviri Kreşçinski Şuşada olduğu zaman ermənilər kəmək etmişdi. Kreşçinski öldürmek üçün Difai Fırqəsinin Təşkilatının üzvləri öz aralarında püşk atırlar və püşk Gəncənin Topalhəsən kəndinin sakini Səmədə düşür. Kreşçinski çox keçmir ki, Gəncədə ele öz evinin qabağında ölümür. Qətlin ertəsi günün 10:00-də Kreşçinski qəsəbədən qərəbənə qədər davam etdi. Bu rus məmurlarında böyük qorxu yaradı.

Gəncə həbsxanasının imamı olan müsəlman mollası Molla Ata-kişi (Molla Hədi) rus gizli polisinə xəfiyyəçilik edərək Difai'nın bir nəçər üzvünü ələ verdiyi üçün partiyanın qərarı ilə öldürülür. Onun cənazəsinə polislər qaldırılar, cəsadi bütün günü evində qalır. Mollalar dan heç kim cənaza namazın qılıb onu dəfn etməyə cürət etmir.

Difai Partiyası agrar məsələdə mülkədar torpaqlarının əvəzsiz olaraq kəndlilərə paylanması nəzərdə tuturdu. Programda daşa niş inzibati özünüdürər, xüsusi şəhərə dən və mahkəmə işlərində, gələcəkdə isə Qafqaz müsəlmanlarının Azərbaycan türkəri ilə birlikdə bir mərkəz altında muxtariyyət verilməsi məsələləri təbliğ olunurdu.